



The XXXIII International Scientific Symposium

“DIALOGUE OF SCIENCES AND CULTURES IN THE MODERN WORLD”



The 24th of December 2022

Bishkek / Kyrgyzstan

UOT: 021

SİNERGETİKA BİBLİOQRAFIK ELM VƏ TƏCRÜBƏNİN MÜASİR MƏRHƏLƏSİNDE

Sadiqova Solmaz Azay qızı

Tarix üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universiteti, Azərbaycan

Orcid id: 0000-0003-4780-0163

Abstract. It is mentioned in the article that the synergetics of bibliography is a research section of the synergetics of social systems. There is a connection between the level of the elementary structure of the bibliography as a system and the level of its dynamic properties as a whole. At the same time, it is noted that the bibliography is complex social and natural-historical and it is shown that it is a system and its formation and development is a natural-historical process.

The openness of the bibliography manifests itself in the impact on its object, especially the document, on the achievements of all social spheres, knowledge, culture, scientific and technical spheres. So that, progress, civilization, causes changes in the content, forms, number of documents, the information recorded in them. Synergetics affirms human activity as the initial beginning of open systems as a source of spontaneity, disorder, randomness, and at the same time organization in its development.

Key words: bibliography, synergetics, document, modern, information provision

Müxtəlif proseslərin, obyektlərin, sistemlərin yaranması üçün ilkin şərt olan qarşılıqlı əlaqə fəaliyyət formasında həyata keçirilir. Deməli, bütün informasiya məkanı və onun hər bir mərhələsi çərçivəsində bütün informasiya fəaliyyəti şəhəri, sənədli və bibliografiq məlumatların yaradılması və fəaliyyət göstərməsi səviyyələrində baş verir. Informasiya məkanının məzmunu informasiya fəaliyyəti olduğundan, bibliografiya bir fəaliyyət kimi bibliografiq məkanın məzmununa çevrilir ki, bu da sinergetikada öz əsasını tapır (İsmayılov, Sadiqova, 2022)

“Sinergetika” termini yunanca “synergeia” (synergeia) – birgə fəaliyyət, əməkdaşlıq sözündəndir. Bu yeni elmi istiqamətin adını 1969-cu ildə nəzəri fizik, Şutqart Universitetinin professoru Hermann Haken verib. O və onun ardıcılları fizika, informatika və psixologiya problemlərinə sinergetikanın tətbiqi ilə məşğuldurlar (Xaken, 1980)

Sinergetika özünütəşkilatın ümumi qanuna uyğunluqlarını, bütövlükdə strukturun formalaşmasında hissələrin əlaqələndirilmiş qarşılıqlı əlaqəsini öyrənən nisbətən gənc fənlərarası elmi istiqamətdir.

Sinergetikanın tədqiqat obyektləri qeyri-tarazlıq şəraitində ətraf mühitlə maddənin, enerjinin və məlumatın daimi axını mübadiləsi prosesində formalanmış müxtəlif sistemlərdir (atomdan insana).

Özünütəşkilatın mahiyyəti ondan ibarətdir ki, hissəciklər kooperativ hərəkətlərdə iştirak etməyə başlayır, dissipativ strukturlar (fransızca dissipasiyadan - köçürmə, nullantilar) həm zamanda, həm də məkanda formalanır. Tarazlıq vəziyyətinə yaxınlaşdıraqça maddənin bu öz-özünü təşkil etmə qabiliyyəti zəifləyir və nəhayət yox olur.

Sinergetika üçün vacib olan təşkilatın məkan-zaman strukturunun, onun yaranması və inkişafı şərtlərinin müəyyən edilməsidir (Коршунов, Лиховид, Новоженова, 2009, c.180-194)

Ənənəvi elmi bilik sahələrində fərqli olaraq, sinergetika istənilən xarakterli sistemlərin təkamülünün ümumi qanuna uyğunluqları ilə maraqlanır. Sistemlərin xüsusiyyətlərindən mücərrədləşərək sinergetika onların təkamülünü üümümləşdirilmiş dildə təsvir etmək bacarığı əldə edir.

İnformasiya və sənəd axınının sinergetik xüsusiyyətlərindən danışarkən, qeyd etmək lazımdır ki, sənəd axını – məzmunca əlaqəli, dayanmadan inkişaf edən sənədlər çoxluğudur. Sənəd axını anlayışı bibliografiyaşunaslıq elminə XX əsrin 60-cı illərində daxil olmuşdur. Sənəd axınının kəmiyyət və keyfiyyət xarakteristikalarının analizi sosial fəaliyyətin nəticələrini statik və dinamik şəkildə göstərməyə imkan verir. Sənəd axını inforasiya cəmiyyətinin əsas elementi hesab edilir.. (Əliyev Z.H. 1997).

Sənəd axınının işlənməsi zamanı texnoloji nəzarətin gücləndirilməsi, dünya inforasiya bazarında dəqiq pozisiya almağın qeyri-mümkün olduğu müasir şəraitdə marketinq tədqiqatlarının aparılması ilə bağlı olan bir çox sistemdaxili məsələləri həll etməyə imkan verir. Sinergetika fənlərarası istiqamətdir və ona görə də fəlsəfi ölçüləri də əhatə etməlidir.

Sinergetika ilk növbədə fəlsəfəyə əsaslanır, ona görə də dialektika ilə sıx əlaqədə olur. Onun çərçivəsində bibliografiya mücərrəddən konkret yüksəlmə üsulu ilə nəzəri cəhətdən bərpa olunur. Bu üsul bibliografiyanın bir sistem kimi yaranması üçün ilkin başlangıç nöqtəsinin tapılması və təhlilini təmin edir. Dialektika ilə sinergetika da sistemli yanaşma ilə birləşir ki, onun da özü dialektikaya əsaslanır. Öz növbəsində sistemlərin ümumi nəzəriyyəsi kimi sistem yanaşması sinergetikanın mənbələrindən biri kimi tanınır. Elmdə sinergetikanın intensiv inkişafi ilə əlaqədar olaraq nisbilik və kvant nəzəriyyəsinin meydana çıxmazı

nəticəsində yaranan elmi inqilabdan heç də az olmayan, çox güman ki, daha dərin və daha iddialı bir inqilab baş verdiyini düşünməyə əsas var.

Fəaliyyət yanaşması fəaliyyət formasında baş verən sistemin ilkin strukturunun iki elementinin qarşılıqlı təsiri vasitəsilə sinergetika ilə bağlıdır. Sinergetikanın aktiv prinsipi bibliografiyada sosial ehtiyacların təsiri altında bibliografik fəaliyyətin nəticəsini, proseslərini və növlərini müəyyən edən özünü təşkil edən sistemin sistem yaradan amilinin ikinci tərəfi ilə də təmin edilir.

İnformasiya yanaşması özünütəşkiletmə nəzəriyyəsi ilə üzvi şəkildə bağlıdır, ona görə bütün inforamasiya hadisələrini onun mövqelərindən dərk etmək mümkün olur. Bu elmi istiqamətin də mənbəyi olan inforamasiyanın ümumi nəzəriyyəsinə görə sinergetika ilə birləşir. Hər iki nəzəriyyəni birləşdirən əsas məqam ondan ibarətdir ki, sistemin qeyri-tarazlıq vəziyyətindən maksimal stabil vəziyyətə keçidi zamanı entropiyann azalması, sinergetika tərəfindən qəbul edilən nizam ölçüsü kimi mənfi entropiyanın (negentropiyanın) mənbəyi kimi xidmət edir. Bu mənada sinergetika inforamasiya nəzəriyyəsi kimi meydana çıxır, çünki inforamasiyanın özünün mənşəyini əsaslandırır. Müvafiq olaraq, inforamasiya sahəsində bir çox hadisələr onun nöqtəyi-nəzərindən izah edilir. Beləliklə, sinergetika uzun və aktiv şəkildə başa düşülməsinə baxmayaraq, konsepsiyası nisbətən yeni görünən inforamasiya dünyagörüşünün metodoloji əsası kimi xidmət edir. Mövcud inkişafə görə, iki əsas aspekt müəyyən edilir fikrimizcə, bu terminin məzmununun aydınlaşdırılmasını tələb edən inforamasiya dünyagörüşü.

Birinci halda, inforamasiya dünyagörüşü elm adamları tərəfindən inforamasiya proseslərinin, sosial inforamasiyanın paylanması qanuna uyğunluqlarının dərk edilmesi, mədəniyyət kontekstində onun rolunun dərk edilməsi, cəmiyyətin inforamasiya ehtiyatları haqqında bilik kimi qəbul edilir. Bu baxımdan onun formallaşmasının əsasını bütün mövcud inforamasiya resurslarının təhlili təşkil edir. Digər tərəfdən, inforamasiya dünyagörüşü bəşəriyyət tərəfindən toplanmış bütün biliklərin təhlilinə əsaslanan və reallıq haqqında integral biliklər sisteminin inkişafına yönəlmış xüsusi dünyagörüş növü kimi şərh olunur.

Beləliklə, inforamasiya dünyagörüşü eyni zamanda həm inforamasiyanın hərəkəti haqqında biliklər sistemi kimi, həm də inforamasiya kateqoriyası baxımından dünyani dərk etmək üçün əsas kimi meydana çıxır. Sinergetika nöqtəyi-nəzərindən sistemdəki elementlərin xaosunun nizamlanması, onun qeyri-tarazlıqdan ən sabit vəziyyətə keçməsi inforamasiyanın başlangıcı hesab olundugundan, inforamasiya dünyagörüşünü dərketmə üsulu kimi qəbul etmək məntiqli olur. Inforamasiya dünyagörüşü fenomeninin sinergetika nöqtəyi-nəzərindən sonraki tədqiqi, fikrimizcə, onun məzmununun və mahiyyətinin daha dolğun və dəqiqlik müəyyənəşdirilməsinin inkişafına kömək edəcəkdir (Селицкий, 2009).

Sinergetika nöqtəyi-nəzərindən inforamasiyanın özünü təşkil edən sistemlərinin iyerarxiyası qurulur. Deməli, sosial sferada ilk inforamasiya xaosu sənədlərdə nizamlanmış biliklərdir, onun xaosu daha sonra bibliografik inforamasiya (BI) ilə nizamlanır və bu, yeni sistem - bibliografiya yaradır. Bu, bibliografiyanın yaranması üçün ilkin şərtlərin, onun özünəməxsusluğunun və müstəqilliyinin əlamətləri kimi onun yerinin, əhatə dairəsinin, ümumi inforamasiya prosesində rolunun metodoloji əsaslandırılması kimi görünür. (Sadıqova, 2020)

Müvafiq olaraq, inforamasiya məkanının elementlərinin iyerarxiyası özünütəşkiletmə qanunlarına uyğun olaraq inkişaf edən vahid mürəkkəb açıq sistem kimi qurulur. Sinergetika baxımından onun təkamülü ola bilər inforamasiyanın mövcudluğunun hər bir mərhələsinin qeyri-tarazlığı ilə xarakterizə olunan qeyri-xətti proses kimi təmsil edirlər. Mərhələlərin ardıcılığına və müstəqilliyinə görə onlara adekvat olan inforamasiya məkanının bütün səviyyələri açıq sistemlərdir ki, burada müvafiq inforamasiya növü ilə ifadə olunan sistemin əsas, nüvə elementinin inkişafi baş verir.

Sinergetika dünyagörüşü kimi kifayət qədər humanist potensiala malikdir. Sinergetikanın əsas pafosu fizikanın, kimyanın, biologyanın mürəkkəb sistemlərində əvvəlcə bəzi fundamental ideyalar və obrazlar vasitəsi ilə keyfiyyət səviyyəsində, sonra isə ola bilsin ki, eyni riyazi dil vasitəsilə, qarşılıqlı oxşar inkişaf proseslərini təsvir etməyə çalışmaqdan ibarətdir. Məsələn, coğrafiya, sosiologiya və s. (Sadıqova, 2022) Sinergetika dünyanyanın müasir elmi mənzərəsində.

Sinergetika mövcud hadisələrə deyil, ortaya çıxan hadisələrə, məsələn, xaosdan nizamın formallaşması zamanı və əksinə yönəldilmişdir. Müəyyənlik prinsipinə əsaslanan fərdi özünü inkişaf üçün sinergetik yanaşma xaosdan nizamın formallaşması üçün cihazı müəyyən etmək üçün istifadə olunur və potensialların reallaşdırılması və sonradan qabiliyyətlərə keçid prosesini dəstəkləyir. Həyatda xaosun yaranmasının qarşısını almaq üçün insana özünü inkişaf etdirmək lazımdır. Belə bir hadisəyə misal olaraq fərdin öz vaxtını planlaşdırmaq və hesablamaq qabiliyyətini göstərmək olar (inkişaf etmiş şəxsiyyətin əlamətlərindən biridir). Bu keyfiyyət həyatda xaosdan qaçmağa və ya onun baş vermə ehtimalını azaltmağa imkan verir.

Sinergetika öz dünyagörüşü perspektivləri ilə elmi biliklərin müxtəlif sahələrində çoxlu sayıda alımları cəlb edən yeni, sürətlə inkişaf edən bir sahədir. Bu cazibə mövzunun özünün genişliyi ilə yaranır.

Nəzəriyyənin hazırkı vəziyyəti, xüsusən sinergetik paradigmənin inkişafı cəmiyyəti qeyri-xətti qanunlara uyğun olaraq inkişaf edən mürəkkəb, açıq sistem kimi nəzərdən keçirməyə imkan verir.

İnformasiya məkanının birinci səviyyəsində biliyin yəni infromasiyanın entropiyası (toplanması və paylanması) onun maddi təsbiti vasitəsilə nizamlanan sosial infromasiyanın хаosuna gətirib çıxarır. Bu əsasda ilkin sənədlə sabit infromasiyanın - sənəd-informasiya məkanının istehsalı və istifadəsi üçün yeni sənəd-informasiya sistemi yaranır. Artıq öz çərçivəsində inkişaf edən və bibliografik məlumatda sıralanan sənədlərin entropiyası bibliografik məkanın yeni sisteminin başlangıcı kimi xidmət edir (Коршунов О.П., Лиховид Т.Ф., Новоженова Т.А. Библиографоведение, 2009, с.180-194)

Beləliklə, sinergetika dünyani görməyin kökündən yeni bir yolu idi. Eyni zamanda, paradoxal olaraq bizi min illik tarixi olan o ideyalara qaytarır. Sinergetika - və bu, onun orijinallığıdır - nəinki adı və qismən elmi, intizam xarakterli səpələnmiş biliklərin fragmentlərini sintez edir, hətta dövrləri - antikliyi müasirliklə, elmin ən son nailiyətləri ilə - elcə də əsaslı şəkildə fərqli, şərq və qərb, yollarını əlaqələndirir. Sinergetikanın inkişafı nəticəsində insanın idrak və praktik fəaliyyət strukturunda yeri də yenidən nəzərdən keçirilir.

Bibliografiyanın nəzəri reproduksiyasının başlangıç nöqtəsi sinergetik hadisənin başlangıç nöqtəsi haqqında ümumi fikirlərə uyğundur. Bu, qarşılıqlı əlaqədə olan iki ziddiyyətli tərəfi özündə cəmləşdirən özünü təşkil edən sistemlərin elementar, ən sadə quruluşudur, onların qarşılıqlı keçidi onların qarşılıqlı təsiri zamanı yaranan vasitəci əlaqənin köməyi ilə həyata keçirilir.

İstifadə olunmuş ədəbiyyat

- Əliyev Z.H. (2001). Ümumi bibliografiyaşunaslıq:Dərs vəsaiti. - Bakı: Universitet nəşriyyatı. – 144 s.
- Əliyev Z.H. (1997). Kitabxanaçılıq fakültəsində bibliografiya fənlərinin tədrisi // Kitabxanaşunaslıq və bibliografiya. №1. – S.38-44.
- İsmayılov N.I., Sadıqova S.A. (2022) Müasir bibliografiyaşunaslığın metodologiyasının sinergetik əsasları // Haykovo-teoretichnyi almanah Границы: История.- Украина, Том 25.-№6.
- Sadiqova S.A. (2015) Bibliografiyanın qanunları və qanunaşagyungluqları // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodik və təcrübə jurnal.- Bakı: Mütərcim, №2.- (37).S.27-31
- Sadiqova S.A. (2022) İnformasiya və sənəd axımının sinergetik xüsusiyyətləri// Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və infromasiya məncəmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda Beynəlxalq Elmi Konfrans. Bakı. 2022
- Sadiqova S.A.(2022) Sinergetika dünyanın müasir elmi mənzərəsində // Kitabxanaşunaslıq və bibliografiya.- №2.- S.45-52
- Sadiqova S.A. (2021) General aspects of bibliography in the conditions of the information society // American Scientific Journal Vol 1 № (46) / Journal New York, Elmhurst AV, Queens, NY, United States. 1 № (46), P.4-8. // <https://american-issue.info> <https://archive.american-issue.info/index.php/asj/issue/view/7/7>
- Sadiqova S.A. (2021) Modern forms and methods of bibliographic activity in libraries // Научный Журнал «Архивариус» - Киев. Том 7№ 2 (56), P.12-16.
- Sadiqova S.A. Information supply of state bodies: modern condition and perspectives // The 6 th International scientific and practical conference “World science: problems, prospects and innovations” (February 23-25, 2021) Perfect Publishing, Toronto, Canada. 2021., P.89-98 // [https://sci-conf.com.ua/](https://sci-conf.com.ua/wp-content/uploads/2021/02/WORLD-SCIENCE-PROBLEMS-PROSPECTS-AND-INNOVATIONS-23-25.02.2021.pdf)
- Sadiqova S.A. (2021) Kitabxana-informasiya müəssisələrində bibliografik xidmətin modern formaları // Ümummülli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüne həsr olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya fəaliyyətinin inkişaf möyilləri” mövzusunda Respublika Elmi Konfrans (Bakı.. 7 may 2021.), B., S.56-57
- Sadiqova S.A. (2020) Kitabxanaların yeni sosial reallıq kontekstində innovativ bibliografik fəaliyyəti /Elmi məqalə // Bakı Universiteti Xəbərləri: Humanitar Elmlər seriyası.- №2, S.186-193 <http://static.bsu.az/w1/9%2003%202021%20pdf/humanitar-2-2020%20sayt.pdf> http://www.aak.gov.az/journals/journals_2020.php. ISSN 1609-0586 (print)
- Коршунов О.П., Лиховид Т.Ф., Новоженова Т.А. (2009) Библиографоведение: Основы теории и методологии: Учебник для библиотечно-информационных факультетов вузов / О.П. Коршунов, Т.Ф. Лиховид, Т.А. Новоженова; под ред. О.П. Коршунова. – М.: “Издательство ФАИР”, – 336 с.
- Селицкий, В. С. (2009) Синергетика и практическое управление системами / В. С. Селицкий // Вестник ГГТУ имени П. О. Сухого: научно - практический журнал.. - № 4. - С.109-116.
- Хакен, Г. (1980) Синергетика / Г. Хакен. - М., - 406 с.
- <https://science-education.ru/ru/article/view?id=26835>